


Mehriban Əliyeva Qubadlıının işğaldan azad olunması münasibətlə xalqımızı təbrik etdi



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" hesabında Zəngilan, Cəbrayıllı, Qubadlı rayonlarının bir sıra kendləri və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətə bağlı paylaşım edilib.

Adilet.az -in məlumatına görə, paylaşımında deyilir: "Zəngilan, Cəbrayıllı, Qubadlı rayonlarının bir sıra kendləri və Qubadlı şəhəri işğaldan azad edildi!"

Bu münasibətə bütün xalqımıza səmimi təbriklerimiz çatdırırıam! Hər bir yeni qəlebənin elde edilmesi əsərlərimizin qəhrəmanlığı, şücaəti, cesarəti, ijdiliyi və meta-nəti sayesinde mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdəram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənəmizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Prezident hərbi birlik komandirlərini təbrik etdi

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kendinin işgalçılardan azad olunmasında fərqlimiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik etdi.



Adilet.az xəber verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı onlara Vətən uğrunda gedən döyüşlərə yəni uğurlar arzulayıb.

Təşəbbüs ki, onun təbriklərini və teşəkkürlərini bütün şəxsi heyətə çatdırınlar.

DİN-dən əhaliyə müraciət

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:

"Ermenistanın dövlət seviyyəsində terror siyasetini dəsteklədikini, vaxtılı bize qarşı çoxsaylı qanlı terror aktları töredəyini unutma məliyiq.

Gündəlik heyat ritmini pozmadan və təşvişə qapılma-dan sayıqlığımızı bir an da olsa itirməməliyik!"

İlham Əliyev Zəngilan, Qubadlı, Cəbrayıllı azad edilmiş kəndlərinin adlarını açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqı müraciətində Zəngilan, Cəbrayıllı və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb.



Zəngilan rayonu: Birinci Alibeyli, İkinci Alibeyli, Rəbənd, Yenikənd; Cəbrayıllı rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdər, Hovuslu, Çeləbilər; Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytu-mas, Xanlıq, Saryataq, Mollabürhan və Qubadlı şəhəri.

Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışır

"Ermənistanın baş naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəzəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndləri-ni atəş tutmağa başlıyıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiği məlumatı görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimiz hücum edir".



Adilet.az-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xərici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

Anar Eyvazov: Düşmən havadan və qurudan darmadağın edilir



Ötən sutka ərzində qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədr da genişləndirib.

Adilet.az-in məlumatına görə, bunu keçirilən briñinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Eyvazov deyib ki, düşmən artıq döyük sursatı tükənir: "Həzirdə bölmələrimiz döyük şəraitində nəzarət edir. Hərbi havadən qüvvələrimiz düşmənin hərbi infrastrukturunu hədəfə alır. Düşmən havadan və qurudan darmadağın edilir".

MN xəbərdarlıq edir: Düşmənə hərbi sərr verme!

Müdafiə Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusunun apardığı əməliyyatları barədə çox sayda foto və videolar paylaşılması ilə bağlı əhaliyə müraciət ünvanlaşdırıb.



Adilet.az-in Müdafiə Nazirliyinin istinaden xəber verir ki, müraciətdə çəkilmiş foto və videoların paylaşılmaması bildirilir.

Qeyd edilir ki, düşmənə hərbi sərr verməmək üçün bu addımları atmamaq lazımdır.

İbrahim Kalın: "Qarabağ sonunda işğaldan azad ediləcək"



Türkiyə Azərbay-canla birlikdə olmağa davam edəcək.

Adilet.az xəber verir ki, bu barədə Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın "Twitter" hesabında yazdı.

"Prezident İlham Əliyev məsələni çox gözəl izah etdi. "Atoş-kəs istəyənlər Ermənistanla silah gəndərlər". Diplomatiya adı altında işğal davam etdirmək istəyənlərin söyleyişləri. Qarabağ sonunda işğaldan azad ediləcək", - İ.Kalın qeyd edib.

Qələbəyə aparən yol

Bax:şəh-3

Pakistan baş naziri "Facebook"u anti-islam məzmunlu fikirləri bloklamağa çağırıldı

Pakistanın Baş naziri Imran Khan "Facebook" şirkətinin rəhbəri Mark Zuckerbergə sosial şəbəkədə anti-islam məzmunlu fikirlərin qadağan olunması istəyi ilə müraciət edib.



O, müraciətini "Twitter" hesabında yazdı.

"Sosial media platformalarında şiddet və böhtənlərin çoxaldığını nəzərə alaraq, "Facebook" da əvvəller holokosta qarşı olan qadağanın islamofobiya və İslama nifret məsələsinə de tətbiq olunmasını xahiş edirəm", - İ.Xan bildirib. Onun sözlərinə görə, dünən müxtəlif hissələrində müsəlmanlara qarşı tezkiyələr artıb. O, esasən Fransada Mehəmməd Peyğəmbərin karikaturasının yayılması, eləcə də Hindistandakı anti-müsləmən qanunlarının xatırladıb. Pakistan baş naziri qeyd edib ki, İslam Fransada terrorçuluqla əlaqələndirilməyə başlayıb.

"Bu da Fransadakı müsəlmanların daha da qütbəleşmesine və konarlaşılmışmasına səbəb olacaq", - deyə o eləvə edib.

BMT-dən xəbərdarlıq

Mütəşəkkil cinayətkar gruppalar koronavirus əleyhinə saxta dərman və peyvənd istehsalında çox aktivdirler.

"RIA Novosti" agentliyi xəber verir ki, bunu Birleşmiş Millətlər Təşkilatının Narkotiklər və Cincayıtlarlı üzrə idarəesinin icraçı direktoru Qada Vali deyib. "Hökumətlər, xəstəxanalar və müxtəlif təşkilatlar qoruyucu vasitələr almağa tələsərlər, bu səbəbdən tələb çoxdur, buna görə saxta dərmanlar və saxta fərdi qoruyucu vasitələr istifadə üçün risklidir və mütəşəkkil cinayətkar gruppalar bu sahədə aktivlik göstərir. Onların peyvəndin hazırlanması dövrü boyunca aktiv olmasına gözləyirik", - deyə BMT rəsmisi xəberdarlıq edib.



Düşmən itkilər vərərək geri çəkilib



Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrin atasə tutması nəticəsində düşmənin canlı qüvvə baxımdan çoxlu sayıda ölü və yaralananı var. Onun döyük sursatının tükəndiyi, artilleriya qırğınlarının isə sıradan cixarıldığı məlum olub.

Müdafiə Nazirliyindən Adilet.az-a verilən məlumatə görə, Qubadlı istiqamətindən getirilən Ermənistan silahlı qüvvələrin 543-cü alayının 1-ci taburunun bölmələri sexsi heyət və hərbi texnikada itkilər vərərək geri çəkilib. Ermənistanın Kotayk vilayətindən Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağı gəndərlərin cəhitləndən çağırılmış horbi vozifələrin böyük hissəsi bölmələrimiz atəş zərbəsi nəticəsində məhv edilib.

Dünyada daha bir epidemiyə sürətli yayılır

Dünyada əhali arasında magneziyum çatışmazlığı epidemiyası sürətli yayılmaqda davam edir.

Bunu rusiyalı nevropatoloq Vera Pseničnikova "Qovor Moskva" radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, veziyətin mürkebbəliyi sözügedən mikroelementdən analiz götürürən son derece çətin olması ilə əlaqəlidir. Eyni zamanda, hekim qeyd edib ki, magneziyun tamamilə zərərsizdir və onun bir çox qəbul sxemi mövcuddur.

Şəhid bacısı: Qardaşım döyükələrə könüllü qatılıb



Qardaşım döyükələrə könüllü qatılıb və Azərbaycan əzizlərinin işğal altında olması ilə barışır. Bunu şəhid Dmitri Solntsevin bacısı Yuliya Solntseva bildirib. O qeyd edib ki, qardaşım Azərbaycan Nefi və Şəhəre Universitetindən tibbi Tibbi Əməkdaşlıq İdarəetmə Birliyində çalışır: "O koronavirus infeksiyasiyin müalicəsi prosesində könüllü iştirak edib. Sentyabrın 21-də isə könüllü olaraq orduya yuzlərlə və təlimlərə qatılıb. Ermənistanın toxibratından sonra könüllü olaraq cəbhəyə yollanıb. Azərbaycanda yaşıyamış ilə fərxi edirdi. Azərbaycan torpaglarını işğal ilə barışır. Elə ona görə də cəbhəyə könüllü yollandı və şəhid oldu".

527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasiyına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabinetini yanında Operativ Qərargahdan Trend-o verilən məlumatə görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Mehman CAVADOĞLU

Daha Moskva da göz yaşlarına inanmir



İki il bundan əvvəl məxməri inqilab yoluyla hakimiyyətə gəlmış Nikol Paşinyanın baş nazır postuna seçiləndən sonra da küçə verdişlərindən el çıkmadı. Hakimiyyət kürsüsüyle meydən tribunalaları qarşı salaraq özünü təkcə kameralar qarşısında deyil, rəsmi görüşlər, forumlar və bù qəbilden olan coxsayılı toplantılarında da erköyün usaq kim aparmağa başladı. Əvvəl-əvvəl onun bu şoumen davranışlarından, düşük hərəketlərinə heç kim bənd olmadı, fikirləşdilər ki, təzədir, başılovludur, vaxt keçər, sözünün və hərəketlərinin sərhəddini tənəzzül edir.

(Ardı 2-ci səhifədə)

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları noticessində Gəncə şəhərində 10 qədən, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən məlki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan deyməlidir.

Baş Prokurorluqdan Adilet.az-a verilən məlumatə görə, hərəkətlərinə baş verən 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq, 297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaqdır.

**Prezident:
«Döyüş meydanında
tarixi ədaləti bərpa edirik»**



Bir aya yaxındır ki, ikinci Qarabağ mühaqibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılarından azad edirik, bu müddət ərzində Şəhəri Azərbaycan Ordusunun bir çox yaşayış məntəqələrinin düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünkü dağılıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.

Adalet az xəber verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqı müraciətində sesləndirib.

“Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayış, yaradıb, qurub ve Qarabağ tarixini biz yaxşı bilirik və bu tarixi dünya ictimaiyyetinə cətdirmək üçün son iller erzində böyük işlər görürlər. Çünkü 1990-ci illərin əvvəllerində Azərbaycan haqqında, ümumiyyətə, dünyada o qədər de böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fealiyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münqasının tərəfindən, yaxşı bilinməmişdir. Məhz bunu gələn torpaqlarımız işğal altında düşə-düşə biza qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu gənə qədər qüvvədədir”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev deyib: “Müstəqilliyimizin ilk merhələsində Amerika Kongresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermenistana qarşı təcavüz edir və bu sanksiyalar bu gənə qədər qüvvədədir. “Təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni olanının qarşısına heç bir argument getirə bilməmişdir. Son iller ərzində ardıcıl fealiyyət nəticəsində biz dünyaya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münqasının tarixi ilə bağlı kifayət qədər melumatlaşmışaq və bütün bu gələnlər işlər baxı bu gün bize kömək göstərir, çünkü artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səyərimiz nəticəsində buna nail ol bilmışik”.

Mənim mövqeyim xalqımı bəllidir

Oktyabrın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi və mənim mövqeyim elə idi ki, bu humanitar xarakter daşımlıdır və halak olanların cesədlərinin dayılaşdırılması, girovlar, əsirlerin dayılaşdırılması üçün bizi buna razılıq vermişik. Ancaq Ermenistanın bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü da namərdə şəkildə, gecə vaxtı Gencani bombardı. Ondan sonra oktyabrın 17-de yeni atəşkəs qüvvəyə mindi. Yenə də iki dəqiqədən sonra Ermenistanın təmənə pozdu.

Adalet az xəber verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində Ermenistanın atəşkəsi dəvamlı olaraq pozması barəde dənizşərkən deyib.

“İndi bu gün seher saat 8-dən yeni bir təklif verildi. Ancad seher 9-də artıq men maraqlandım, belə neçə dəqiqə keçmiş atəşkəs Ermenistandan tərəfindən pozuldu. Tərtər rayonuna yene de atəş açıldı. Ancaq men yene de göstəriş vermişim ki, hełlik Azərbaycan Ordusu özünü temkinli aparsın, texribata uyğasın. Menim mövqeyim xalqımı bəllidir. Bu məsələ öz həlli ni tapmalıdır, ya herb yolu ilə, ya sülh yolu ilə. Men təklif etmişim ki, eger isteyirsinizsə sülh yolu ilə hell olunsun, yaxşı, biz dayandırıq. Ancaq dərhal bize deyilməlidir ki, Ermenistandan bizim torpaqlarımızdan çıxır”, - deyə dövlətimizin başçısı bildirib. Prezident qeyd edib ki, Ermenistandan bizim torpaqlardan, işğal edilmiş rayonlardanızın çıxmasının vaxtı barəde konkret cədvel verilməlidir. Ermenistan bu cədveli verməyib. Əger atəşkəs davam edəcəksə və yene de məsələ dəndurulmuş vəziyyətdə qalacaqsə bu, bizi qane edə bilməz.

Prezident: «Deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun»

Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqının həqiqətləri deyim. Müntəbat olaraq xalqa bütün məsələlərə bağlı həsabat vermişəm. Bu gün də məlumat verirəm. Neyi demək mümkündür, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya.

Adalet az xəber verir ki, Prezident İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində söyleyib.

Dövlətimizin başçısı Ermenistandan havadarlarına səsləndirək deyib: “Ermenistani xilas etmek isteyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun. Şuşa, Cidir düzündə də səroş veziyətdə oynayan o telxək bəyan etsin ki, çıxram. Yoxsa, gündə beş-alı defə dünən lədərlərini zəng etmək məslədən düzəlməz. Bizim mövqeyimiz deyiməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik”.

Azərbaycan Prezidenti qeyd edib ki, münaqışının həlli üçün hüquq bəzək kifayət qədər genişdir. Bu gün təkəc BMT Tehlükəsizlik Şurasının qətnamələri yox, digər senedlər mövcuddur: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Bu gün bəzək imkar verir ki, bu gün biz döyüş meydənidən dəşmənə dərs verek, onları qoşaq, bizim torpaqlarımızdan rədd edək. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükəsizlik Şurasının icläsi: “BMT Baş Assambleyasının qətnamə qəbul edib, Qoşulma. Hərəkat, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropanın iftiqəti ilə parafanlaşmış sənədə ölkəmizin suverenliyi, səhərədilimizin toxumlulığı və ərazi bütövülüyü haqqında xüsusi müddəvar. Yəni, bu, hüquq bəzədir. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədi ölkələri BMT Tehlükə

BURA VATANDIR...



... Bu yurd yerleri, bu ocaqlar, bu torpaqlar üçün düz 27 ildir ki, burnumuzun ucu gönyeyib. Bu yurd yerini, bu ocaqları itirəndən sonra bizi onları yuxularımızda görmüşük. Yuxudan oyanandan sonra özümüzə gelib vətəndən uzaq olduğumu hiss etmişik. Bax, onda başımızı ovcumuzun içində alıb hönkür-hönkür ağlımışaq. Yuxularımızda gördüğümüz Füzuliye, Cəbrayıllı, Zəngilanı, Qubadlıya ne vaxt döncəyimizi düşünmüsük. Demişik təki vətəna qayıdaq, təki yurd yeri dönek, quru yerde də olsa, o torpaqlarını yenidən ləzərə döndərərlək.

Ermeni faşistləri işğaldən azad olunmuş, adını çəkdiyimiz rayonlarımızın şəhərlərini, qəsəbelərini, kəndlərini ele bir gürə qoyub ki, orda quru yurdan savayı heç ne qalma'yib. Hətta 40 illik, 50 illik, 100 illik ağaclarımızı da kəsib aparıb canlarına dərd eləyiblər. Heç xeyrini gör-

söküb aparıblar, ya da yandırıblar.

Aşağı Seyidəhmədli kəndindən olan Əmir Məmmədov deyir ki, biz yaxşı bilirdik, xain ermənilər bizim kəndin altını-üstünü çeviriblər. Sovet dönməndə erməni sənətkarları bizim kəndin süfrəsinin qırıq-qurtuğu ilə dolanıblar. Onda quzuya dönmüşdərlər. Bir iş görüb pul alanda yuzdə feşəkkür eləyiblər. Amma bu binamıslar sonradan gelib bizim kəndi görüb na gümə qoyublar. Eviniz esiyimiz Azərbaycan prezidentine, Azərbaycan Ordusuna qurban olsun! Qoy kəndə qaydaq, vallah, 3-4 ayın içərisində elə özümüz o quru yurda bir ev təkəcəyik, ağac ekəcəyik, yol çəkəcəyik. Üstəlik də ölkə rəhbəri işğaldən azad olunmuş şəhərlərin və kəndlərin yeniden tikilməsi və ber-pası üçün külli məqdar vəsait ayıracaq. Amma bize evdan də öncə o quru yurdumuza qayıtmağımız və dönməyimizdir. Çox sağ olsun ki, ölkə Prezidenti və Azərbaycan Ordusu

vurur. Deyir ki, it oğlu it, bura senin üçün Ermenistan deyil, maşını sürendə adam kimi sür. Gələn dəfə bir bələ elesen, o "Pobeda"ni senin elindən alacam...

İndi işçilər kəndlərin azad olunmasından çox şaddılar. Hərcənd ki, onların da kəndlərinin daşı-daş üstündə qalmayıb. Amma buna baxma-yaraq, sevinc içindələr. İşçiləndən olan Zakir Məcidov deyir ki, kəndimizin azad olunması xəberini eşidən sehəre qəder sevincimden yatmadım. Bütün qohum-eqrəba bir yere yüksəb sūfə aqdiq, bayram ası bışirdik. Özü de bilsərim də işqliklärın bayram aşığı çox lezzətlə olur. Allahə and olsun, qoy işqliya köçək, sən aparacım kendimizə, quru yurd olsa da, orda anam bir plov dəməsini ki, barmağının beşini də yalasyan. Qarabağ plovu deyirmən hə bilişəm, işqlinlər yaxşı tanıyrısan, hətta dostlarınlı da var. Bəhəmenilər və işqlinlər bir-birli yaxşı yola gedirlər. Ancəq üzərlər dənəndə onları görmə. Ona görə də nə bəhəmenilər, nə də işqli-

Hətta döyüşün ən ağır günlərində belə bizim cörəkçilərimiz olan qadınlar iş başında cörək bişirdilər və ordumuzu cörək sarıdan çətinlik çekməyə qoymadılar. Horadiz şəhəri atəşə tutulsada, cörək zavodumuz öz fealiyyətindədir. Bu gün arxa və ön cəbhədə öz vezifəsinə mesuliyətə yerinə yetirməli və böyük savaşda orduya və xalqa arxa durmalıdır.

Horadiz həm də cəbhə bölgəsidir. Biz düşüñürük ki, ordumuzu və mülki əhalini fasiləsiz olaraq cörəkə temir etməkə, Azərbaycan Ordusuna çox böyük dayaq olurug. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva birmənalı olaraq dövləti



mizin və xalqımızın bütövlüyü üçün var qüvə ilə çalışır. Biz də bə ağır müharibə şəraitində bir sahibkar kimi cənab Prezidentin, Azərbaycan Ordusunun və Azərbaycan xalqının yanındayıq. Biz prezidentə güvenirik, cənab prezident də bizi güvenə biler. Cünki biz bir yerdə olanda daha güclü oluruq.

Səhərlərimizin, kəndlərimizin işğaldən azad olunması bizim hə birimizdə böyük sevinc hissi yaranır. Düşünürəm ki, bizi də arxa cəbhədə cənab Prezident və Ordumuza dayaq durmalıq.

Dağ Tumaslılar bu günü çoxdan gözlayırdılar

Dağ Tumaslıdan olan dostum, iseteddiyi yazılı-publisist Nazir Çerkezoğlu Füzuli şəhəri işğaldən azad olunanda mənə zəng eləyb gözənliliyi veren ilk xaxınlardan id. Ötən yazılarında qeyd etmişdim ki, Nazir Çerkezoğlu, bu sevinci sən de



İşqli işığa çıxıb

İşqli kəndi Füzuli şəhərinin bir addimlığındır yerləşir. Yəni o kəndi keçib, Dədəliyə çatırsan, Aybasanlı keçirsən və Füzuli şəhərine girirsən. Bu kənd haqqında həmişə gözəl lətfələr, yumorlar yaranır. Onu da deyək ki, bu kəndin camaati çox zəhmətkeş, məhrəbən və zarafatçı insanlardır. Yəni yoluñ her hansı biki kənd sakını ilə bir yərə düşsə, görərsən ki, onlar nə dərzi dəliz-məzəli adamlardır. Həmin kəndə bağlı bir-iki lətfəni xatırlamaq istəyirəm.

Sovet dövründə bir erməni döşən vurur, doşan gelib döşür kəndin bir sakininin həyatına. Erməni hasarı keçib, döşəni götürmək istəyir. Bax, vaxt işqlidəki ev sahibi güləsəsine çələ çıxır, görür ki, həyətə baxır doşan qanın içindədi. Erməni

ılları hövsələdən çıxarmaq lazımdır.

Biz Prezidentə güvenirik

Bu sözlerə bizimle söhbətində Füzuli rayonunun Böyük Bəhəmenli kəndindən olan iş adamı Süleyman Adil oğlu İsmayılov deyir. O deyir ki, biz iş adamlarının Ulu Önder Heydər Əliyev və prezident İlham Əliyevə cox böyük sevgisi və məhəbbəti var. Çünkü 1994-cü ilin yanvarın əvvəlində Heydər Əliyevin rehberliyi və Azərbaycan Ordusunun güçüyle Füzulinin Horadiz şəhəri və 22 kəndi erməni işğaldən azad edildi. Həmin dövrde Ulu Önder Heydər Əliyev sahibkarlara çox elverişli və münbit şərait yaratırdı. Ve bizim şəhərimizdə sahibkarlığın inkışat etdirilmiş vezifəsinə qoydu. Mən də bir iş adamı kimi Horadiz şəhərində çörək zavodunun inşasını və tikintisini həyatə keçirdim. Zavod un müsir texnologiya və avadanlıqlarla yeməndən quruldu.

Ve Cənab prezident İlham Əliyev də bir iş adamı kimi biza çox gözəl bir şərait yaratdı. Sentyabrın 27-dən başlayan Böyük Vətən Savaşında müəssisəmiz Horadiz şəhərində ermənilər atlıları raketlər, mərmilər baxmayaraq, bir saat da fəaliyetini dayandırmayıb. Burda 50-ya yaxın çörəkli bütün günü hərbi hissələri və mülki əhalini çörəklikə temin etmək üçün fasiləsiz olaraq işləyir.

yaşayışın. Allah ona da bu sevinci qismət eledi. Bu günlərde Cəbrayılın digər kəndləri kimi, Dağ Tumaslı da erməni işğaldən azad olunub. Zeng eləndən dostuma və ona öz ürək sözlərimi çatdırırdı. Tebii ki, Nazir müslümələr də bu sevincindən çox kövralmışdı. O da mənə söz verdilə ki, bu aq, dördgöz "Mercedes"imle seni Dağ Tumaslıya aparcəm, onda görəkən ki, Cəbrayılın neçə gözəl kəndləri var. Düzdür, ermənilər orda salamat yer qoymayıb. Amma dağlımız, bulaqlarımız və bir çox aqaclarımızdur. O dağları, o bulaqlar dursa, deməli, kəndimiz bizi gözleyir. O kəndin her daşından, her torpağından, her cığırından öpecəm. Çünkü yollarda, o cığırarda menim balalarım, atalarım, özümüz ayaq izlərim var.

...Vətənin nəinki gülü-çiçəyi, hətta onun yanmış külü də, yanmış daşı da gözəldir. Çünkü hara getsən, hara üz tutsan sonun bu Vətən, bu Torpaqdır. Akif İsləmzədanın ifa etdiyi bir mahnıda olduğunu kimi:

**Bura Vətəndir,
Gülü bitəndir,
Əlim çatandır,
Ünüm yetəndir,
Bura Vətəndir!..**

Faiq QISMƏTOĞLU
"Ədalət" in xüsusi müxbiri
Bakı-Füzuli-Horadiz-Cəbrayıl-
İşqli-Aşağı Seyidəhmədli-Bakı

de gəlib o doşanı götürmək istəyir: - Ara, Məmməd, bu doşanı vurmaş, gəlib senin həyatınə çıxıb. İndi onu götürmək istəyirəm... Kənd sakını ese haldə erməniyə baxır və dilənir:

- A köpəkoğlu, hələ qapının doşanı vurmağın bəs deyil, üstəlik də onu götürmək istəyirsen. it oğlu it, nə vaxta qədər sənin qəbirənə sindirməmiş, bu qapıdan rədd ol!



mətbətələr dəs evlər, sosial obyektlər görmüşdüm, onlar adama gelər deyirdi. İndi işa bu kənd bir məzarlığa bənzəyir. Məzarlıq de-dim kəndin qəbiristanlığı yadına döyüd. Erməni vandalları kəndin qəbiristanlığını da dağıdılar. Qiyməti qara daşdan olan başdaşlarınu və sına daşlarını söküb aparılar. Görün, bu millət ne qədər alçaq və əcələr zinadan əmələ gəlib ki, ölümlər də rahat yatmağa qoymayıblar. Əllərinə nə keçib, ya

Layiqli varis, qətiyyatlı lider

Dünyada, eləcə də xalqlarda bir çox mənətiqi hadisələr mövcud olur. Yəni şairin oğlu şair, hərbi oğlu da atası kimi hərbçi olur. Bu ilk önce genetik keçimdir. Atada olan xüsusiyyətlər qan, gen vasitəsi ilə övladada, oğula keçir və nəticədə oğul heç də atasının kolgisi, prototipi olmur. Əksinə, tanınmış insan, böyük şəxsiyyətlərin övladları atalarından geri qalmır, onların əsl davamlıları, fikir, düşüncə, dərrəkə dasıycıları olurlar. Daha dəqiq desək oğullar atalarının adına laqış insan, şəxsiyyət kimi özələrinin fərdi, mənətiqli keyfiyyətlərinə vərə bilir.

Horadiz həm də cəbhə bölgəsidir. Biz düşüñürük ki, ordumuzu və mülki əhalini fasiləsiz olaraq cörəkə temir etməkə, Azərbaycan Ordusuna çox böyük dayaq olurug. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva birmənalı olaraq dövləti



mosi deyil. Vətənin, torpağımızın üryüyən Qarabağ uğrunda mübarizəni Prezidentimiz "Ot kökü üstə bitor" atalar sözünü hayatıda öz yorulmaz işi, tükənməz enerjisi, müdrik siyaseti, sarsılmaz iradəsi, qotiviyəti ilə sübtəti. Prezident xalqın oğulu olduğunu qolbadı, xalqla birgə vurdugunu heyatda, işində göstərdi. Prezident onu da sübtəti ki, Qarabağın dışında olması heç de itiril-

di, fikri, düşüncəsi güclü dövlət, güclü ordu yaratmaq idi.

Prezidentim "güt birləkdər" atalar sözümüzün nə qədər yerində deyilib, dərin mona dasıdığımı daşforda göstərdi. Xalq öz strafında bir yumruq kimi birləşdirən möhtəşəm Prezidentim öz ağıllı siyaseti, dərin biliş və strategiyası ilə dünyadan siyasi liderlərinə onurla hesablaşmağa məcbur etdi.

İndi düşmənin təxribat hücumuna

ölkə Prezidenti, Ali Baş Komandan qəti cavab verdi. Ali Baş Komandan tərəfindən əks-hücum əmri alıb. Milli Ordumuz düşməni böyük itkilərlə geri çəkilməyə vadar edir. Bütün bunlar qurulur, rəhuludur, rəhuludur, rəhuludur. Düzdür, o zamanlar qıvıvələr berabər deyildi. Dütşən topdan dırnagadək silahlılaşmış, axşasında issi böyük güclər, həvadalar durmuşdu. Buz işi döydən manşur döşənən qarşı tövsiyəli tok, olıyalın qalmışdı. Ancaq əldən Heydər Əliyevin torpaq, xalqın imdadı qatıldı, yetidi. Qarı düşmənin müqəddəs torpaqlarımızın dəha də içərişlərinə soxulmasının qarşısını böyük, müdrik siyaseti nəticəsində aldı. Atəşəs rejimində nail olundu. Düzdür, o zamanlar qıvıvələr berabər deyildi. Buna görə də fransızlar Rusiyadan paytaxtı Moskvaya atılar. Böyük rus sərkərdəsi Kutuzov Moskvani fransızlara toslım edib, geri çəkildi. Yəni Moskvani toslım olmasa hələ Rusiyadan möglüyyəti demək deyildi. İnsanın qırığının qarşısında gələndən geri alırdı. Müqəddəs fransızlar Rusiyadan qayınaq döyürlər üzürtüdə, dəftərdə sangarı. Bir dəhə inanırsan ki, Milli Ordumuz azad edəcək torpağı. Ucalıb dalğalanacaq Şuşada, Laçında, Xankondada üçranglı Azərbaycan bayrağı. Və bir də bə müqəddəs, qıisas savaşının başında xalqımızın laqılı oğlu, Heydər Əliyevin əsl varisi İlham Əliyevin döyüdən qızılı olanda daha güclü olur.

Prezidentim, sənənənən bən gün heyrətim, Sənənənən bən qızılı oğlu, millətim, At torpağı, qoy düşmənlər xar olsun, El- obamız, Vətənimiz var olsun!

Adil Misirli, Ağcabədi

Azərbaycandan mülki erməni əhalisinə müraciət

Ermənistən rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi- etik məhdudiyyətləri yoxdur. Ermənistən tərəfi PKK terrorçularına və Ermənistən əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin her geyimlərini geyin-dirək onlar tərəfindən mülki erməni əhaliliyə qarşı hərbi cinayətlərin tərəfdən təşkil edə və sonradan bütün propagandaq resurslarını cəlb edərək məsuliyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər.

Döyüdə şəraitində mahv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasiyasi ilə təqiblərini tərəfdən vurmuş muzdular kimi təqdim edə bilər. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev deyib.

H.Hacıyev bildirib ki, 1988-ci ilde SSRİ DTXN-nin destəyi ilə Ermənistən xü-dən insında qəribə dəyişikliklərin olduğunu aşkarlanıb. Arasdırımanın aparan London Imperial Kollecinin alimi Dr. Adam Hampshire deyib ki, koronavirusa yoluxub sağalan bəzi insanların beyni on aži 10 il qocalı və IQ seviyyəyə təxminən 8,5 bal aşağıdır. Qeyd edək ki, 84.285 insan üzerinde aparılan testlərdən sonra bu noticoya gəlinib.

Eminquey

Koronavirusa yoluxanların beyni 10 il qocalı



lan insanlarda qəribə dəyişikliklərin olduğunu aşkarlanıb.

Arasdırımanın aparan London Imperial Kollecinin alimi Dr. Adam Hampshire deyib ki, koronavirusa yoluxub sağalan bəzi insanların beyni on aži 10 il qocalı və IQ seviyyəyə təxminən 8,5 bal aşağıdır.

Qeyd edək ki, 84.285 insan üzerinde aparılan testlərdən sonra bu noticoya gəlinib.

Dağ başında yazı-yayı yaşıltığa, payızı-qısı dumana ve qara bürümüş bir şəhər təsəvvür ediniz. Bu, mənim şəhərimdir.

Y.V.Çəmənəzəminli

Hörmətli redaksiya!

Mən bu yazımı 1990-ci ildə yenice nəşrə başlayan "Həqiqət" qəzetiñin 11 dekabr sayında çap etdirmişdim. Onda Şuşa hələ işgəl olunmadı. Ancaq daşnak török-tüktürləri, separatçı ünsürler Şuşanın iddiyinə dayandılar. Mən da məqaləmə bir vətəndən olaraq Qarabağın tacı adlandırdığım Şuşanın tərixindən söz açmışdım.

"Qarabağın tacı" məqaləmə 30 il sonra qızılçılığı təkrar çap etdirmək-lə möhtəşəm oxucuların yan yaddaşını bir daha oyatmaq istədim.

Bu gün Azərbaycan xalqı usaqdan böyük müləkkələr bilər. Şanlı ordumuz şəhər və kəndlərimizi düşmən tapdağından azad edir. Artıq Azərbaycan Ordusunun addım səsleri Şuşa dağlarında əks-səda verir. Döndən iradəsi, mətanəti, hər bir çıxış, müsbəhəsi xalqımızın üzüyindən xəbər verən Ali Baş Komandan İlham Əliyev son çıxışlarının birində doğru olaraq söylədi ki, "Şuşasız bizim işimiz yaramıçıq olar!".

Şəhəbə bizimlərdir! Tanrı Ali Baş Komandanımızı, Şanlı Ordumuzu qorusun!

Hörmətli,
Mustafa Çəmənli

Hər dəfə Şuşanın adı çəkiləndə ilk öncə onun banisini xeyali obrazı gözlerim öndən canlısı. Bu dom mənə elə görür ki, 240 il bundan əvvəl olduğu kimi yeno da Pənah xan şəhər qazılmış qorunurken belə şahənə oturaraq Şuşadan Qarabağın aranına səpolənmiş kəndlərim, obalarına, adına əyigilər qoşulan ellərinə tamaşa eleyir.

Bu yerde üzüyimdən çox qəribə bir hiss keçir. Fikirləşirəm ki, illahi, yurdumuzda dası özüne qoymayı, bizi cənəməm, özüne Allahın bir evini də tikməyən neçə-neçə yadın, gəlməni adına qoşubalar, şəhərlər bağışlaşmış, amma nə yaxşı Şuşaya toxumamışq. Sevinirəm, deyirəm nə acəb bizim "qeyrəti bağıtlarınlımız", ixtiyar sahiblərimiz götürürən Şuşanın adına, məslən, Stepan Səməynanın, Stepan Razinin, na bilmən, dəha hansi "gardasıımızın", "görən gözümüzün" adını verməyiylər... Yaxşı ki, verməyiylər, yoxsa Pənah xan qəzəbindən qəbrindən qalxardı... Görən, nə deyərdi? Hər halda deyərdi: "Ay mondən olub, mənən oşxamayanlar, mənən sizin bu "əziləriniz" golun cirməyiib mənimlə burda qala tikib?..."

QARABAĞIN TACI

İlk döyüsdən sonra

Pənah xan Bayat qalasında çox gal-madı. Başa düşdü ki, onu qarşında daha böyük hücumlar, döyüslər gözləyir. Xan tezliklə ata-baba yurdundan bırın - Ağ-dama qayıdı və Şahbulag (Törnük) qala-sını tikirdi. Bu, o çağlarda idi ki, Arazın o tayınada neçə-neçə sərkərdə şəhər tax-tı uğrunda qanlı müharibələr edirdi. Bu sərkərdələrən Fətəli xan Əfşar, Mə-həmməd-həsan xan Qacar, Körüm xan



Zənd daha böyük hərbi qüvvəyə, döyüş ənənəsinə malik iddlər. Onlar taxt-tac-yolunda, heç şübhəsiz, Pənah xanı özlərinin güclü rəqiblərindən hesab edirdilər; gec-tez onu aradan götürmək üçün Araz-bəri keçəcəklər. Pənah xan çox gör-tü-qaydan sonra strateji cəhətdən dəhə-olveriliyi olan yer secdi və dağlar qoynu-nada indiki Şuşa şəhərinin osasını qoydu (1750).

Şəhər əvvəl onun banisinin şərəfinə Pənahabad anlındır. Eyni adda gümüş pul da kəsildi.

Pənahabad yarandığı gündən

bir çox hücmüla sıra gərmış, qanlı döyüşlərin sahidi olmuşdur. Bu döyüslər onun ikincisi Pənah xan özü dəfə elemişi. Pənahabad ilk hücumu 1757-ci ildə Məmmədhəson xan Qacar elemişi. O, bir ay qalanın qapısını kəsib oturda, top atışına tutsa da, qalam alımaq ona qismət olmamışdı. Əksinə, qederindən çox itki vermişdi. Burda yuxarılığın onun xeyrini olmayacağını, cənubdakı torpaqlarını itirə biləcəyini düşündən Məmmədhəson xan Qacar məhsəriən ol çökmüşdi. O, tələsik geriyo qayıdırak, nəsəbdən, iki ağır topunu da Pənahabadın

dağlarında qoyub getmişdi. Hər şeyə bir ad verməyi sevən xalqımız çox keçməməsi orani Topxana deyə dilə-ağzıa salmışdır.

Burası da maraqlıdır ki,

İranın gözəczə şahı Məhəmmədəsən xanın on altı yaşlı oğlu Ağa Məhəmmədə bu döyüsdə iştirak edirdi. Kim bilir, bəlkə də, o zaman gənc Ağa Məhəmmədən galibində atasının alı bilmədiyi bu

məhkəm, möhtəşəm Pənahabadın nə vax-

seirlərində qalanı Şişə adı ilə dənə-dənə vəsf edilir.

İbrahim xanın hakimiyyəti illərində İran taxtında əyleşən Ağə Məhəmmədə şah Qacar Şəsimin dağlarını, ləcivərd məşələrini, soyuq bulaqlarını, on başlıcası isə atasının meglübliyəti yadına saldı 1795-ci ildə güclü qosuna Arazi keçdi. Şəsimi mühəsirəyə aldı. 33 günlük bu mühasirədən sonra Ağə Məhəmmədə şahın Daşaltı cəmaya atılmış qatır-ulaq palan-larının üstündən keçib qalaya girmək bir arzu olaraq ürkədə qaldı. Belə olanda Ağə Məhəmmədə şah bir vaxt atasının qal-xıdığı boz qaynan üstüne çıxdı, üzünü oradan İbrahim xana tutub dedi: "Sən qazanın içinde yoxsun, onun dostinosun əlin-də tutmuşan, elə xayal edirsin ki, guya mənimlə çəkişirsin?".

Qacarın bir böntəməsi çox deqiqidir. Şahın bu məşhədini Əhmed boy Cəvanşir de təsdiqləyir: "Cənub tərəfdən, Kirs dağından Şuşaya bir nozə salıddıq, ətəklərindən bəşərin yerləşdiyi almaz qaya ilə şəhərin yardımçırovı görünüş duman arasından, içərisində maye qayna-dıldıgına görə buxarlanan noheng bir mis qazanı xatırladır".

Böyük ədibimiz Yusif Vəzir Çəmən-zəmini isə doğuldugu şəhərin təbii tərəflərinin birləşməsində belə təsvir edir: "Şu-şanın sərt təbii: qara buludlardan tö-küləm yumurta kimi doluları, ilan kimi gəyəydi qurruqlar dəshiqi gurultu qopara-sın şimşəkləri, bərəcənən gizəl günəşini və bülbüllərin cəh-cəh vurməsi məndə dirəklərən oyadır".

Qalaya ikinci hücumu 1759-cu ildə Fətəli xan Əfşar elemişi. Artıq o, Cənub Azərbaycanı başdan-başa tutmuşdu. Ən güclü rəqiblərindən birinin - Məmmədhəson xan Qacarın öz nökerləri başını kosması. İranda onun qabağına çıxa biləcək bir adam - Kərim xan Zənd qəmisi. Bu təydi isə Pənah xan...

Şəhər əvvəl onun banisinin şərəfinə Pənahabad anlındır. Eyni adda gümüş pul da kəsildi.

Şəhər xan altı ay Pənahabad mühasi-rədə saxladı, ancaq alı bilmədi. O da həsrət və qızılbaş Cədər düzündə durub ona baxan Pənah xan, onun alınmas-qasalısim seyr etdi və barışmadan özgə çixış yolu görmədi. Fətəli xan Pənah xanı zahirən də olsa özündən asılı vəziyyət-salmaq fikrinə düşdü. O, Pənah xanı sülh takrif etdi. Barışçı gohunluqla təamlımaq niyyətində olduğunu söylədi. Qızı Ibrahim ağaya vermək istədiyi dəli. Pənah xan inanıb və oğlu İbrahim ağanı Fətəli xanın düsərgəsinə yola saldı. Lakin Fətəli xan onu girov götürüb özü ilə Urmayıya apardı. Bununla da o, Pənah xanın şəxsiyində özünə qarşı barış-maz bir dişmən qazandı...

Pənah xan heyatdan köçəndən sonra Pənahabad da çox Şişə adı ilə meşhur-laşdı. Təsədüfi deyil ki, Qarabağ şairləri

* * *

Şuşadan danişanda üzüyimdə qövr elə-yon bir məsələyə do toxunmaq istəyirəm. "Qarabağname" lorda belə bir forziyyə yürüdürlər ki, guya bu məsoləni (qala tık-mək məsoləsinin) "...Məlik Şahəzər boyo

söyledilər və onun məsləhəti və bələdiyi ilə Şuşa qalasını tikmək qərərini gal-dırlar". Bu fikri "Qarabağname" müəllifləri, fərqli vərəmdən, biri digərindən öz əlyazmasına köçürüdü. Birincisi, Qarabağın dağlarında qacaqçılıq eləyən Pənah xan bu yelərə bələd ola-ola özüne bələdiyi axtarmadı və bu ağlabatın söz deyilir. Bunu nezərə almaq lazımdır ki, "Qarabağname" lərindən bir neçəsi Çar Rusiya-sının qılıncının kəsə-kəs vaxtında qoleme alınıb. Hətta bəzisi "Triximiz" öyrənmiş istəyən Qafqaz canısını Vorosnovun istəyilə yazılıblıdır. Düzəndə, burada qeyri-adi bir şəh olmasa da oslinən çox ince bir motloq dərəcədə var. Bu, xristianlıq məsesidir. "Qarabağname" müəllifləri dövrün ab-havasını çox gözəl bilirdilər. Bilirdilər ki, Məlik Şahəzər "uşaqların" bəzəyindən qələmənən qura-

şınlı qələmənən quraşdırıb. Belə olanda Ağa Məhəmmədə şah bir vaxt atasının qal-xıdığı boz qaynan üstüne çıxdı, üzünü oradan İbrahim xana tutub dedi: "Sən qazanın içinde yoxsun, onun dostinosun əlin-də tutmuşan, elə xayal edirsin ki, guya mənimlə çəkişirsin?".

Qacarın bir böntəməsi çox deqiqidir. Şahın bu məşhədini Əhmed boy Cəvanşir de təsdiqləyir: "Cənub tərəfdən, Kirs dağından Şuşaya bir nozə salıddıq, ətəklərindən bəşərin yerləşdiyi almaz qaya ilə şəhərin yardımçırovı görünüş duman arasından, içərisində maye qayna-dıldıgına görə buxarlanan noheng bir mis qazanı xatırladır".

Şuşa bizim onlara başqa şəhərləri-mi kimi şərksiz şəhərim, halal, mü-qəddəs, eyliməz, toxunulmaz qalamızdır. Şuşa Qarabağ şəhərlərinin tacıdır. Son ilər bu təca çırçın əller uzanıbdır. Birdəfəlik bileyindən qəleme kimi kostesi olər...

Bu səfərləri yazardan qulğımıza güllo-si gəldi. Şuşanın gözəlliyindən, onun tarixi möhəllələrindən, hamamlarından, bulaqlarından, memarlıq abidələrindən gülənlər dənəşməli. Çayxanalarla oturub mirt vuran kim, gecələr xələ-vətənənən çəkiliib videoya baxmaq üçün kaset, xarici bazarda şədirli aləmək üçün qab-qaslıq axtarın kim, erməni saqqallıhərimin atlığı daş-koşkdan ağızı-burnu qanamış teləbosunu sixma-boğmaya salan kim, qeyrətən, millətdən ağız köpüklo-nə-köpüklo manışan, amma balaca bir vəzifə stolundan ötrü meşin qapıları astanasını stalayan kim... İlahi, birmi, ikimi, Şuşa qaynaqlaqtırmaz.

Pənah xan baxdı, baxdı, dözə bilmə-di, döyüslərdə kövrləməyən ürəyi siz-lədi, gözlərindən iki damcı qəmərənətən qazanıb. "Qeyrətiniz olsun, balalarım, qeyrət gönüldür", - dedi.

"Həqiqət" qəzeti, 11 dekabr 1990-ci il



Tarix boyu erməni qanıçen-lərinin türklər - azərbay-canlılara qarşı tərəflərini, soyqırımlarını, terror aktlarını, vandaliqlarını, sayi-hesabı yoxdur. Ermenilərin içində türklərə qarşı qaynayıb daşan kin, nifrat əsrlər boyu zərrə qədər de azalmayıb, eksinə, dəhədə artıb. Xəstə təxəyyülli daşnaklar hələ "Böyük Ermenistan" yaratmaq eşqindədir-lər. Bunlar dərk eləmərlər ki, özgə atına minən tez düşür... onlar artıq o "at"dan düşüb, dəha dögrüsü igid əsgərlərinə onları vurub atdan salıb. İndi onların köməyinə nə "dayları", nə də Kim bacılarının

Ürəyi Ordumuzla döyünen qazılərimiz: Biz də döyüsha hazırlıq!

arxasında duranlar da gəlmək istə-mirlər. Çünkü bütün dünya onların nece bir cinayətkar, uşaq qatili, qulđur, oğru, murdar olduqlarının şahidi olurlar.

Birinci Qarabağ mühəribəsində

ermenilər xarici havadalarının, erməni lobbilərinin getirdikləri muzdələr. Onlar döyüşlərinən hesabına torpaqları, tərəfələrinən qazanıb. Hətta onların qələmənən quraşdırıb. Xanların fikrincə - Azərbaycan xalqının, hətta onların qələmənən quraşdırıb. Xanların fikrincə - Azərbaycan xalqının heç vaxt görmediyi məsilsiz bir xalq-ordu və dövlət birliyi hökm sürməkdədir.

Bu birlilik qarşısında nəinki

Ermenistan, erməni diasporu,

hətta onların havadaları olan

böyük dövlətənəfəsi, faktlər

şəhərin qələmənən quraşdırıb. Xan-

ların fikrincə - Azərbaycan xalqı

hətta onların qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.

Ermenistanın qələmənən quraşdırıb.



Kamala Abiyeva

Əsgərim, İgidim, ay oğul balam,
Səninlə yaşayır hər Vətən daşı.
Bacarsam əlində silahın ollam
Vətən savaşıdır, Vətən savaşı.

Vətən sevgisini yaşayır torpaq,
sevinç bürünüb gözünün yaşı.
Qələba atriına qovuşur torpaq
Vətən savaşıdır- Vətən savaşır.

İlhəmlə irəli möhtəşəm ordum
Azadlıq havası oldun bu yurdun.
Canınıla, qanınıla, rəşadətininle,
Gələcək günləre yazılır adın.

Ali baş komandan yumruğun qalxın
önündə əyilir düşmənin başı.
Bir damla türk qanı yerde qalmasın,
Vətən savaşıdır, Vətən savaşı.

Əlinde ucalan bayraq Vətəndi!
Ayağın altında torpaq Vətəndi!
Bu haqqında müzəffər ordum,
Qüdərəti ədalət - Zəfer sənindisi.



Barat Vüsal

**Şair dostum
Əbülfət
Mədətoğluna**

Özünü yormasın ölüm boşuna,
Həyat deyir: Mərd, sağ əlim başına!
Az qalib yetmeye yoluñ başına,
Ay əbüləft, gedək dur, kəndimizə!

Bilməzdik bir belə hərb edər həsrət,
Düşərmış axır ki, dərbədər, həsrət!
Qalmاقçıları bu qədər həsrət,
Beşik kəndimizə, gor kəndimizə,
Ay əbüləft, gedək dur, kəndimizə!

Nisan verdik əsgərlərə düşməni,
Gedir yera sore-sora düşməni.
Sürük üzümüzi yerə döşənib,
Ocaq kəndimizə, pır kəndimizə,
Ay əbüləft, gedək dur, kəndimizə!

Görürəm hər qarış yerimi burdan,
Odur bax. Şuşa da görünür burdan.
Görünür düşmənin son günü burdan,
Təslim olacaqlar hürə kəndimizə,
Ay əbüləft, gedək dur, kəndimizə!

İnsan xösbəxt olar doğma məkanla,
Neca ki, xoşbaxtdı pervane şamlıa.
Eşq olsun anamız Azərbaycanla,
Qəmi bir, sevinci bir kəndimizə,
Ay əbüləft, gedək dur, kəndimizə!

Şair, sənin kimi ucalardanam,
Doğram-doğram olmuş əzələrdanam.
Mən de Şuşadakı Kosalarandanam,
Tuğdan nə qalib ki, gör, kəndimizə?
Ay əbüləft, gedək dur, kəndimizə!

Qazax,
Kosalar kəndi



DAYANDUR SEVGİN

ALI BAŞ KOMANDANIM

Mənim doğma yurdumda bu hayların nə işi,
İçimdəki bə derdle haçanacaq utanım.
Dönüm sənin başına dayandırma atəsi,
Şərəfi olmayanla sülh olmaz KOMANDANIM.

Ürklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindən idı azad olan ruhumuz.
İndi-indi düzələr belimizin ayrısi,
İçimizdə boy verib dikelər qırurumuz.

Könlüm toxdu özgənin torpağında gözüm yox,
Tanrıdan gelən payım beş-üç səsle dəyişməz.
Bel bir atəşkəs vallah indi lüzum yox,
Donuzun donuzluğunu atəşkəsə dəyişməz.

Otuq illid ah-vayla keçib daqiqəm, anım,
Düşünmüsəm hər kəsin Tanrıdan qisməti var.
Bu tayfaya inanma ALİ BAŞ KOMANDANIM,
İçində gəzdirdiyi erməni xisliyi var.

Səs salıbı dünyaya yazılıq, yazılıq səsi ilə
Türkiyədi yağıdırı başına dron deyir.
Əl aqır Liderlərə, həminki hiyləslə,
Gah Trampa yalvarır, gahda ki, Makron deyir.

Bir dağın zirvəsində dönüm VƏTƏN daşına,
Torpağımı bəzəsin mənim də şəhid qanım.
Dayandırma atəsi, dönüm sənin başına,
Allah köməyin olsun ALİ BAŞ KOMANDANIM.



• ƏDALƏT •

27 oktyabr 2020-ci il



Oktay ABULLA

NECƏSƏN?

Nisgil könlüm, istəyime qovuşdum,
Dogan günəş, al səhərim, necəsən?
Otuz ildir nefəsinə həsrətem,
İstisuyum, Kəlbəcərim, necəsən?

Ela bilmə, təngə gəldim, yoruldum,
Yaradın sevgisində qorundum.
Şəhidlərin varlığına ovundum,
Yorğun düşən igidlərim, necəsən?

"Ənələhəqdir" Haqqə təref yolumuz,
Vətənsizə qucaq açdı qolumuz.
Mübarizdir, yenilməzdir ordumuz,
Ay qüdrətim, ay hünerim, necəsən?

Aman vermə, əl-qol atsın düşməni,
İndən belə hər zirvədə gər məni.
Qalasına, qaynasına hər məni,
İğid asqər, bəxtəverim, necəsən?

Qubadlıya, Tərtəredi səfərim,
Meyus oldum, tükməndi hünerim.
Yenə megrur, qırurludur şəhərim,
Söyləmedim dərdi-sərim, necəsən?

Dərd deyilməz, dərdin ağır, Xocalım,
Torpağını sulayıbdi al qanım.
Mənəm Şuşam, Cəbrayılm, Ağdamım,
Xarı bülbul - şah əsərim, necəsən?

Öz ocağım, öz çörəyim, öz adım,
Çəkilmərəm torpağımdan bir addim.
Azerbaycan - Türkiyədi qanadım,
Şəhərəm, sən təpərim, necəsən?

Heyrətdəyəm, sərkərdəmin zəndinə,
Düşmənimiz tab gətirmir cənginə.
Şah İsmayıllı Xətəidi san demə,
Ay əoğlu, ay ərənim, necəsən?

SALAM

Düşübdü güzərim yenə dağlara,
A şir-şir bulaqlar, a yerlər, salam.
Üşüdüb həsrətin o qədər manı,
Yurd yeri, obalar, a əller, salam.

Axşama az qalır, günəş fağırdı,
Kölgələr el edib məni çağırıdı.
A dostlar söylesən, üzün nağıldı,
Keçmişim, sabahım, ay illər, salam.

Güneydə çiçəyin, qüzyədə qarın,
Titrəsin buludlar ələsin narın.



Adəm Asrı

**Xalqımın
igid əsgəri!**

(Qarabağda gedən şiddətli
döyüşlərdə ordumuz ciddi uğurlara imza atır)

Sən vətənin vuran eli,
Haydi! Hüküma! İrəli!
Millet olmaz yurd, vətənsiz,
Vətən bize candan ezi.

Döyüşməye hər an hazır,
Bu gün şanlı tarix yazar,
Rəşadətli əsgərimiz,
Şəhərinlik hər birimiz.

Yağıları elə qov ki,
Donqar burnun elə ov ki,
Quyruğunu qisəb qaçışın,
Şuşa sızə qucaq açısn.

Qovub çıxar səngərindən,
O, düşməndir, xəncərindən,
Xocalının qanı daman,
Vermə ona, verme aman!

Düşmənlərin cəhdli həder,
Salır yurdumdan dərbədər.
Əsgərimiz hücumdadır,
Hər həməsi zəfer dadir.

Düşmən qorxur, qaçıր səndən,
Kötəkləyib qov vətəndən
Gəldiyi yerədək geri,
Xalqımın igid əsgəri!

Sənsən igid, sənsən ərən,
Sal düşməni parən-parən,
Vur, qaçınca son nəfəri,
İgid əsgər, çal zəfəri!

Vur! Canına vəlvələ sal,
Şəhidlərin qanını al -
Hamisini, tek, birbəbir,
Qələbə, haqq bizimlədir!

Bir ayrı dadi var, yazın-baharin,
Oylağım, məskənim, a çöllər, salam.

Diz çökdüm öündə çəmən, ciçəyim,
Sevinsin qoy bu gün əlim, ətəyim.
Dünyada sevdiyim gözəl, göycəyim,
Bənövşəm, nərgizim, a güllər, salam.

Cəkilmir başından dumani, çəni,
Bir baxış, mİN sual göynədir məni.
Hər qayan, hər daşın söylədir məni.
A dərin dərələr, a göllər, salam.

Ah, dolur, boşalır gözlərim hərdən,
Çağlayan çayların düşmür bəhərən.
Boylandım hüsnuma qərinələrdən,
Ər oğlu ərenlər, a bəylər, salam.

Baxıram göylərə sonsuz asiman,
Gündüzü, gecəsi sırlı kəhkeşən.
Memarı sən oldun uca Yaradan,
Görür-görmediyim ay izlər, salam.

Duyüşəl şairlər sözə can atmış,
Söz də var, incisi ruhuma yatmış.
Tanrı kainatı gözəl yaratmış,
Qoy baxım doyunca, a göylər, salam.

A dağlar, darıxdın, Oktaya səsən,
Ey ruhum, ey təbim, düşmə həvəsən,
Nəğməkar bulaqlar oxuyur pəsən,
Ananın laylaşı, a diller, salam.

AZƏRBAYCAN BAYRAĞI

Düz yoldasan, doğrusan,
Yanındayam, çağırısan.
Sən xalqımın uğrusan,
Azerbaijan bayrağı!

Qanadımsan, qolumsan,
Haqqā gedən yolumsan.
Ululardan ulusan,
Azerbaijan bayrağı!

Sənə qurban canımız!
Halalındı qanımız.
Hamımsan, hamımız,
Azerbaijan bayrağı!

Ayın solmaz bədrisən,
Yerin, göyün sehrisən.
Haqqın qızıl sərisən,
Azerbaijan bayrağı!

Qüdrətin var, yenilməz,
Qeyrətin var, əyilməz.
Ruhun, rəngin dəyişməz,
Azerbaijan bayrağı!

Ey ruhumdan güc alan!
Düşmənimden bac alan!
Xankəndində dalğalan,
Azerbaijan bayrağı!

Sən dilimin ərzisən,
Dövlətimin remzişən.
Sülhün, haqqın səsisən,
Azerbaijan bayrağı!

Bitir bu haqq davasını.
Qarabağın havasını
Qoyma udusun mənfur yağı,
Çek qəlbina qisas dağı.

Bakı, 27-30 oktyabr 2020

**Qarabağ
Azerbaycandır!**

Düşmən xoşluqla söz qanmır,
Hədələyir, heç usanır.

Qulağından albı da qan,
Deyecəyik bir anla, qan,

Hər kəsa da təddi qandır -
Qarabağ Azərbaycandır!

Güçümüz bitməz, tükənməz,
Qalxan bayraq bər də enməz,

Əsgərim! Sənsən dönməz,
Zəfər əşqin bitməz, sönüməz,

Buna düşməni inandır -
Qarabağ Azərbaycandır!

Qarabağ alacaqıq,
Qələbəni çalacaqıq,

Düşmənləri yixib yera,
Qəti başa salacaqıq -

Vətən biza ana, candır,
Qarabağ Azərbaycandır!

Yağı düşmən, rədd ol, çəkil,
Vətənindən cald ol, əkil,

Ləng tərənsən ordun it tək,
Qovulacaq, gəbərəcək,

Haqq davamız qana-qandır,

Qarabağ Azərbaycandır!

Gözün aydın, Şuşa, Laçın,

Qolunuza geniş açıq,

Düşmənlərin almış köpün,

Iğdləri qucun, öpün,

Bu, tarixi görüş - andır,

Qarabağ Azərbaycandır!

Əydikdüşmənin qəddini,

Artıq biləcək həddini.

Cizığından bir də çıxmaz,

Biz tərəfe dönüb baxmaz,

Başa düşdü ki, ordumuz

Düşmənə qan uddurändir,

Qarabağ Azərbaycandır!

Vətən! Sənə zəfer şəndir,

Hər evdə bir toy-nişandır,

Artıq cümlənin sonunda,

Duran o məşhur niolandır¹,

Qarabağ Azərbaycandır!

1.Ermenistanın baş nazi N.Paşinyanın "Qarabağ Ermenistand

Ölümündən 3 il keçir...

Rafiq Hüseynov 1946-ci il 4 avqust tarixində Şuşada anadan olub. Hələ uşaq yaşılarında atasını itirən, ata qayğılarından məhrum olan Rafiq anasının həmşəsində qalır. Çətinliklə de olsa, anası oğlunu və qızını böyüdü boyabaşlıçıdır. Orta məktəbi bitirdikdən sonra sənədlərini ali məktəbə təqdim edən Rafiqin heyatı o anda da üzüne gürmür, belə ki, onun sənədlərini qəbul etmirlər. 17 yaşında heyatın ağır yükünü çiçinlərinə alan bu yeniyetmə işi axtarmışa başlayıv, və tale elə getirir ki, onu Azərbaycan Dövlət Televiziyyasında işçisi kimi işə götürür. İki il televiziyyadı işçisi işində çalışıqlıdan sonra diktör müsabiqəsinə davat edirlər və müsabiqədən uğurla keçən Rafiq Hüseynov 1966-ci ilin dekabrında diktör kimi effir çırxı. İlk effir günün həyacandan metni qədər pis oxuyur ki, Mərkəzi Komitədən

zəng olunub Rafiq Hüseynovun nəinki efirdən, həmçinin, televiziyyadan uzaklaşdırılması tapşırılır. Lakin bu gənci o zaman AzTV-nin sədr müvəvvi həmşəsində işləyen Nəbi Xəzri xilas edir və onu televiziyyada saxlaysı.

Mərkəzi Komitənin göstərişindən sonra 7 ay efridən uzad深厚的 Rafiq Hüseynov üzərində işləyir və yeniden televiziyya ekranlarına diktör olaraq qayıdır. Fəaliyyəti dövründə Moskvadan ali dərəcəli diktör səviyyəsinə qədər yüksəlir, hətta bir müddət AzTV-nin sədr müvəvvi həmşəsində çalışır. Bir sözə, bu görkəmli şəxsiyyət heyatının televiziyyaya bağlayır. Lakin bu bağlılıq 1990-ci ilə qədər olur.

90-ci illərin evvəllərində ölkədə gedən siyasi proseslər, televiziyyaya vahid mərkəzden nəzarət məsələləri, hətta diktörün yalançı xəberləri oxumaqla üz-üzə qalmamasına görə Rafiq Hüseynov 4-cü evliliyindən, "ikinci bahar"ından bəhs etmek istəyirəm.



nov öz xahişi əsasında televiziyyadan ayrırlar. Beləcə 15 il sevdiyi işdən ayrı düşməli olan diktör 2005-ci ilde AzTV rəhbərliyinə təklifi ilə yeniden doğma kanalına geri qayıdır. Allah ona "ikinci bahar"ını yaşadır. Elə şəxsi heyatında olduğunu kimi...

Bu meqamda Rafiq Hüseynov 4-cü evliliyindən, "ikinci bahar"ından bəhs etmek istəyirəm.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dərs deyərken öz tələbesinə aşiq olan Rafiq müəllim onunla ailə heyatı qurur. Aralarında 30 yaş fərqli olmasına baxmayaraq. Səbincə ilə Rafiq müəllim bir-birinə ele bağlanırlar ki, onları heç kim, qızın yaxınları belə ayıra bilmir. Ailesinin, qohumlarının etirazına baxmayaraq 21 yaşlı Səbincə Rafiq Hüseynovla evlənir və ondan bir qız övladı dünyaya getirir Leyli Hüseynli. Bəlkə də, bu qız Rafiq müəllimin elə erken itirdiyi övladının evəzini ki, Allah ona bəxş etmişdir.

Rafiq Hüseynovun övladının dəshətli səhildə ölməməni o dövrün insanları yaşıx xatırlayırlar. 1984-cü ilde Roza xanım Tağıyevadan olan övladının Rövşənin qətəl yetirilərən doğraban qəmədana yığılmış xəberi ölkəde her kəsi sarsılmışdır. O zaman bu ölmələ bağlı coxsayılı şayieler donanırdı. Kimisi deyirdi ki, qətli Rafiq müəllimin Roza xanımından əv-


vəlki heyat yoldaşından olan oğlu töredib, yeni Rövşəni ögey qardaşı öldürüb. Kimisi isə söyləyirdi ki, bunu birinci heyat yoldaşının qonşusu edib. Çətinliklə de, olsa, qatil tapıldı və onun güllələnməsi qərarı verildi. Güllələnməyə qədər Bayıl həbsxanasında 5-ci korpusun 129-cu kamerasında saxlanılan məhkum ağır vərəm xəstəliyinə tutulur və onun işinə yenidən baxılır. Məhkəmənin qərarı ilə o, 20 il müddətində azadlıqla məhrum edilir. Yaşadıqları faciə məhz Rafiq Hüseynovla Roza xanının heyat yollarının ayrılmamasına səbəb olur və onların ailə heyatı sona çatır.

Heyatdan aldığı zərbədən uzun müddət özüne gəle bilməyən Rafiq müəllim yalnız 13 il sonra televizion vurular və bir az önce qeyd etdiyim kimi, onunla evlənir, ömrünün son gününe qədər isə onun yanında olur.

Rafiq Hüseynovun acı heyatı, uğurlu kariyerə həkəsini məhz bu gün xatırlatmağı özüne borc bildim. Bu gün onun ölümündən 3 il keçir. Allah sizə rəhmət etsin, Rafiq müəllim.

Rövşən Tahir

"Qarabağ - mədəniyyətimizin beşiyi":
Şahbulaq qalası



Ermənistanın Azərbaycana qarşı təcavüzi naticasında işgal edilmiş ərazilərdə dağlıdan, talaş edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalasdırılmış və mənimşənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictməlisidir. Məqsədi ilə Mədəniyyət Nazirliyi tərəfindən "Qarabağ - mədəniyyətin beşiyi" adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, layihə çərçivəsində növbəti material Şahbulaq qalasına həsr edilib.

Şahbulaq qalası (qəsri) Ağdam şəhəri yaxınlığında 1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xanın istəyi ilə inşa olundu.

Ağdam rayonunun Ermenistan silahlı qüvvələri tərəfindən işgalindən sonra Şahbulaq qalası on cənəməniləşdirilməyə məruz qalan abidələrimizden biridir. Son dövrlerdə qala bərpa edilərək kilsə kimi istifadə edilir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irtisimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictima-yətinin diqqətino qatdırılması üçün hazırlanmış məmələtilər dəllər global internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Milli Xalça Muzeyinin onlayn fəaliyyəti davam edir



Bu gün rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük uğurla iştirak olur. Azərbaycan Silahlı Qüləvələri döymənin illərlə qurduğu müdafiə səddini darmadığın edərək torpaqlarımızı işgalçılardan təmizləyir və bununla da öz mübarizə əzməni, qüdrətini, məqrurluğunu ermənə qəsəbkarlırlar, həmçinin dünyaya səbüt edir. İşğaldan azad olunan ərazilərimizdə ürəngli bayraqımızın qururla daşlaşdırıldığı bu sevincli günlərdə Azərbaycan Milli Xalça Muzeyi da hər zaman olduğu kimi, öz əzərində dəniz masulyəti yerinə yetirir, Qarabağın mədəni irtisimini dənizdən təntənə üçün informasiya sahəsində işlər həyata keçirir.

Muzeydən bildirilib ki, bu məqsədli kütüvli informasiya vasitələrində Azərbaycan Milli Xalça Muzeyində qorunan Qarabağ aid xalçalar və digər eksponatlar barədə məlumatlar verilir, televiziyya programlarında bu mövzuda mütəmadi olaraq çıxışlar edilir. Bununla yanaşı, muzeyin sosial şəbəkələrdən hər gün Qarabağın dekorativ-təbliği sonər sahəsini əhatə edən bir-birindən maraqlı məlumatlar yerləşdirilir. İnfomasiyanın daxili geniş auditoriyası üçün paylaşımalar üç dildə - Azərbaycan, ingilis və rus dillerində, həftə ərzində müxtəlif rubrikalar üzrə təqdim olunur. Belə ki, həftənən bazar ertəsi ənənəvi olaraq "Qarabağ xalça salnaməsi" rubrikasında Qarabağ aid xovlu və xoşxəndə xalçalar, xalça məmələtlərlər vərlər. Çərşənbə axşamı "Könlük keçir Qarabağdan..." rubrikasında Qarabağın dəlbər guşələrindən mənzərələr və etnoqrafyasına aid arxiv şəkilləri nüüməsi təqdim olunur. Belə ki, həftənən bazar ertəsi ənənəvi olaraq "Qarabağ - sonnətkarlar diyarı" rubrikasında təqdim olunur. Cümə axşamı "Çeşmələrə obodiləşən Qarabağ" rubrikasında Azərbaycan xalçaçılıq sonərini bütünlüyünə təsdiq etmək və digər sonnət sahələri ilə yanaşı, bu torpaqın yetişdirildiyi məşhur şəxsiyyətlər barədə dənizdən təntənə üçün paylaşırlar. Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Göründüyü kimi bu rubrikalarda təqdim olunan məlumatlar Qarabağın təbii tarixi, etnoqrafyası, mədəniyyətin tərəfəndən təqdim olunur. Çərşənbə axşamı "Könlük keçir Qarabağdan..." rubrikasında Qarabağın dəlbər guşələrindən mənzərələr və etnoqrafyasına aid arxiv şəkilləri nüüməsi təqdim olunur. Çərşənbə axşamı "Qarabağ xalçaları" osasında hazırlanmış eskitərlər izleyicilərimiz üçün paylaşırlar. Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınlardır" rubrikasında təqdim edilir.

Hər alışqılıqla Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar ise həftənən cümo günləri "İnci kat parlayınl